



**Azərbaycan Banklar Assosiasiyasında
2018-ci ildə ərzində görülmüş işlərə dair**

HESABAT

Bakı - 2019

1. BANK SEKTOUNA DAİR TƏŞƏBBÜSLƏR

1. 29 yanvar 2018, Prezident Administrasiyası (PA), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Vergilər Nazirliyi, vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri barədə;
2. 5 fevral 2018, ABA üzvlərinə, “Bakı yanaşması” adlı sənədin hazırlanması ilə bağlı rəy və təkliflər barədə;
3. **15 fevral 2018, PA, MBNP, Mərkəzi Bank (MB), “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na təkliflər barədə;**
4. 6 mart 2018, PA, Nazirlər Kabineti (NK), MBNP, MB, Bank sektorunda toplanmış qeyri-ışlök aktivlərin restrukturizasiyası prosesinin sürətləndirilməsi barədə;
5. **6 mart 2018, PA, MB, MBNP, NK, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, ASK - əmanətlərin tam həcmdə sığortalanması müddətinin uzadılması barədə,**
6. **13 mart 2018, KM, Kredit xətti (limiti) müqaviləsi ilə bağlı hüquqi rəyin verilməsi barədə;**
7. 27 mart 2018, MBNP, bankomat infrastrukturu üzrə mövcud təhlükəsizlik tələbləri barədə;
8. 12 aprel 2018, ABA üzvlərinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinə rəy və təkliflər barədə;
9. 25 aprel 2018, Vergilər Nazirliyi, bankların istifadəsi üçün təqdim edilən sistem təminatının istifadəsinə dair məlumatın rəsmi qaydada təqdim edilməsi barədə;
10. 7 may 2018, PA, NK, MB, rezident fiziki şəxslərin xarici banklarda olan öz hesablarına vəsait köçürülməsinə qoyulmuş limitin aradan qaldırılması barədə;
11. 10 may 2018, Vergilər Nazirliyi, Manual POS Key-entry əməliyyatlardan verginin tutulması barədə;
12. 24 may 2018, MBNP, bankların konsiqnasiya əməliyyatları barədə suallar;
13. 24 may 2018, Ədliyyə Nazirliyi, müvafiq elektron sistemə daxil olmaqla etibarnamə barədə müəyyən məlumatları əldə etməyin mümkünlüyü barədə;
14. 29 may 2018, ABA üzvlərinə, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası” üzrə dəyişikliklər layihəsinə rəy və təkliflər barədə;
15. 5 iyun 2018, ABA üzvlərinə, “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları” (Qaydalar) üzrə dəyişikliklər layihəsinə rəy və təkliflərin verilməsi barədə;
16. 8 iyun 2018, Ədliyyə Nazirliyi, notariuslar və banklar arasında maliyyə mübahisələrinin yaranmaması məqsədilə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlərin notarial təsdiq edilməməsi barədə;
17. 21 iyun 2018, ABA üzvlərinə, Ədliyyə Nazirliyi ilə birgə yaradılacaq İşçi Qrupu barədə;
18. 28 iyun 2018, PA, NK, MBNP, “Pilot lahiyələr” barədə;

19. 18 iyul 2018, MBNP, Baş Mühafizə İdarəsi tərəfindən mühafizə xidməti ilə bağlı qiymətlərin artırılması barədə;
20. 23 iyul 2018, PA, Ali Məhkəmə, MBNP, Ədliyyə Nazirliyi, ASK, kredit faizlərinin məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmasının dayandırılması barədə;
- 21. 23 iyul 2018, NK, PA, “Daşınar əmlakın yüklülüü haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə;**
22. 27 iyul 2018, ABA üzvlərinə, “Kredit Büroları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər layihəsinə rəy və təkliflərin verilməsi barədə;
23. 1 avqust 2018, ABA üzvlərinə, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”na rəy və təkliflərin bildirilməsi haqqında;
- 24. 3 avqust 2018, KM, PA, NK, MB, MBNP, ASK, Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsi barədə;**
25. 16 avqust 2018, Vergilər Nazirliyi, “Azərbaycan Kredit Bürosu” MMC-nin AVİS sistemində qoşulması barədə;
26. 21 avqust 2018, Vergilər Nazirliyi, MB, MBNP, qeyri-rezidentlərə elektron ödənişlərə vergilərin tətbiq edilməməsi barədə;
27. 12 sentyabr 2018, ABA üzvlərinə, bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üçün görülməsi zəruri olan tədbirlər barədə,
28. 18 sentyabr 2018, VN Departamentinə, “W8-BEN/W8-BEN-E” anketlərinin verilməsi barədə;
29. 18 sentyabr 2018, Maliyyə Monitorinqi Xidməti, xidmətə hesabatların təqdim edilməsi barədə;
30. 15 oktyabr 2018, ABA üzvlərinə, agent bankçılığın tətbiqi perspektivləri barədə;
31. 16 oktyabr 2018, ABA üzvlərinə, bəzi qanunvericilik aktlarına (“İcra haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu) dəyişikliklərin edilməsi məqsədi ilə müfəviq qanun layihələri təklif və rəylərinin verilməsi barədə;
32. 16 oktyabr 2018, 1-ci Vitse Prezident, PA, NK, İN, MB, MBNP, “Bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair -təkliflər” barədə;
33. 16 oktyabr 2018, MB, MBNP, lokal ödəniş kartlarının istifadəsinin genişləndirilməsi barədə;
34. 22 oktyabr 2018, Ədliyyə Nazirliyi, elektron hərracların keçirilməsinin hüquqi bazasının yaradılmasına dəstək verilməsi barədə;
35. 7 noyabr 2018, ABA üzvlərinə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə AR Qanun layihəsi”nə rəy və təkliflərin verilməsi barədə;
36. 8 noyabr 2018, 1-ci Vitse Prezident, PA, NK, MM, MB, MBNP, ASK, Vergilər Nazirliyi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə AR Qanun layihəsi”nə rəy və təkliflərin verilməsi barədə;
37. 26 noyabr 2018, MBNP, rezident fiziki şəxslərin xarici banklarda olan öz hesablarına vəsait köçürülməsinə qoyulmuş limitin aradan qaldırılması barədə;
38. 3 dekabr 2018, ABA üzvlərinə, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə təklif və rəylərin verilməsi barədə;

39. 3 dekabr 2018, MBNP, “İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri” müqaviləsinin layihəsi barədə;

40. 12 dekabr 2018, “Banka aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydaları”nın yeni layihəsinə təklif və rəylərin verilməsi barədə;

41. 27 dekabr 2018, MBNP, “İcra haqqında” Azərbaycan Respublikası qanununa dəyişikliklərin edilməsi barədə.

2. TƏDBİRLƏR VƏ GÖRÜŞLƏR (sayı - 60)

1. Ümumi Yığıncaqlar – (sayı – 1)

1. 9 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın 2017-ci il üzrə fəaliyyətinə dair hesabatın dinlənməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənməsi və təsdiqi, ABA və onun törəmə qurumlarının 2018-ci il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun yaradılmasının təsdiqi, banklarda inkassasiya işinin təkmilləşdirilməsi barədə və cari məsələlər daxildir.

İclasda ABA-nın 2017-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı Yunus Abdulov tərəfindən təqdim edilib.

2. Rəyasət Heyətinin iclasları – (sayı – 5)

1. 22 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin 2018-ci il üzrə ilk iclası keçirilib. İclasda ABA-nın 2018-ci ildəki fəaliyyət istiqamətləri, maliyyə texnologiyaları konfransının keçirilməsi, maliyyə-bank sərəhsinin təşkil edilməsi müzakirə olunub. Sonda cari məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib;

2. 22 may 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasın gündəliyindəki əsas məsələ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar ABA-nın təkliflərinin müzakirəsi olub;

3. 11 iyun 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib. Bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası imkanlarının müzakirəsi, “Qeyri-ışlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Saziş”də ABA-nın üzərinə düşən məsələlər, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə ABA arasında, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərin təkmilləşdirilməsi üzrə İşçi Qrupunun yaradılması iclasın gündəliyinə daxil olan əsas məsələlər olub. Bununla yanaşı iclasda “Maliyyə Forum-Sərgisi”nin keçirilməsi, “Pilot layihələr”ə daxil olan mənzillərin ipotekası ilə bağlı, həmçinin cari məsələlər də müzakirə edilib;

4. 21 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasın əsas müzakirə mövzuları bankların maliyyə vasitəçiliyi

imkanlarının artırılması üçün görülməsi zəruri olan tədbirlər, bu sahədə mövcud vəziyyət və qarşıdakı çağırışlarla bağlı ABA üzvlərinin rəy və təklifləri, eyni zamanda, ABA ilə MBNP-nin nümayəndələrində ibarət İşçi Qrup tərəfindən hazırlanmış “İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri”nə dair müqavilə layihəsinin müzakirəsi, təşkilati məsələlər olub. İclas zamanı bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üzrə banklar tərəfindən ABA-ya ünvanlanmış təkliflərin işlənməsi üçün müvafiq İşçi Qrup yaradılıb. İclasda eyni zamanda ABA-nın yeni vitse –prezidenti seçilib. Belə ki, ABA-nın vitse-prezidenti Xəlid Əhədov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Abbas İbrahimov əvəz edib. İclasda ABA-nın nəzdində yeni yaradılmış “Risklərin İdarə edilməsi üzrə Ekspert Qrupu”nun sədri təyin edilib. Həmçinin iclas zamanı yeni yaradılmış digər Qrupun- “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun yaradılması və qrup sədri təyin olunub;

5. 31 oktyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasın əsas müzakirə mözvləri “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ilə əlaqədar məsələlərin, həmçinin bu il sayca üçüncüsü baş tutacaq “Beynəlxalq Bankçılıq Forumu”nun, eləcə də ABA tərəfindən illik əsasda keçirilən “Bankçılıq Mükafatları 2018” tədbirinin müzakirəsi və digər cari məsələlər olub. İclas zamanı “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ilə əlaqədar məsələlərin müzakirəsi üçün 7 bankın iştirakı ilə İşçi Qrup yaradılıb. Rəyasət Heyətinin iclası zamanı 15-16 noyabr 2018-ci il tarixində keçiriləcək “III Beynəlxalq Bankçılıq Forumu”nun təşkilati məsələləri də müzakirə edilib. İclasda eyni zamanda ABA tərəfindən illik əsasda keçirilən “Bankçılıq Mükafatları 2018” tədbiri ilə əlaqədar məsələlər müzakirə olunub.

3. Forumlar – (sayı - 3) (1700-ə yaxın iştirakçı)

1. 04 may 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə “İnsan Kapitalı Forumu – 2018” keçirilib;
2. 17-18 may 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik adlı iki günlük forum keçirilib;
3. 15-16 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu keçirilib.

4. Seminarlar və təqdimatlar – (sayı – 6) (300-ə yaxın iştirakçı)

1. 30 mart 2018-ci il tarixində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə rəqəmsal maliyyə xidməti layihələrində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riskləri” (CTF/AML in digital financial services) adlı vebinar keçirilib;

2. Aprel 2018; ABA ilə “MasterCard”ın əməkdaşlığı çərçivəsində seminar keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində maliyyə sektorunda çalışan əməkdaşların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birgə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə seminar təşkil olunub;
3. Maliyyə sektorunun nümayəndələri üçün seminar keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “VISA Inc.” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində növbəti seminar keçirilib;
4. ABA və “Deloitte” şirkəti bank nümayəndələri üçün seminar keçirib.
25 Aprel 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri və Qrupa üzv olmayan digər bankların məsul şəxsləri üçün seminar keçirilib.
BBN.az xəbər verir ki, seminar “Fatca və CRS üzrə praktiki məsələlər” mövzusunda, “Deloitte” Azərbaycan şirkətinin eksperti tərəfindən təqdim edilib;
5. May 2018; Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “S&P Global Market Intelligence” şirkətinin təmsilçisi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9-un tətbiqi çərçivəsində skoring modelləri (Scoring models in terms of IFRS 9 implementation project)” adlı seminar keçirilib. Seminar ABA-nın “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” və “Kredit işi və risk” üzrə Ekspert Qruplarının üzvləri və Qrup üzvü olmayan digər bankların müvafiq nümayəndələri üçün təşkil edilib;
6. 05 iyun 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun nümayəndələri və ABA-ya üzv təşkilatların nümayəndələri üçün “Azərbaycan Maliyyə Təşkilatları üçün Moskva Birjasının İmkanları” adlı seminar keçirilib.
Seminarda “Moskva Birjası”nın valyuta və fond bazarlarının imkanları, kilirliq və hesablaşmaların xüsusiyyətləri, həmçinin təhlükəsizlik və brokerlərin müştərilər qarşısında hesabatlılığına dair məqamlar müzakirə edilib.

5. Dövlət qurumları ilə görüşlər – (sayı – 16)

1. 6 mart 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası və “Komplayns” üzrə Ekspert Qrupunun tərkibində formalaşdırılmış İşçi Qrupu arasında görüş keçirilib. Görüşdə Palatanın, Maliyyə Monitorinqi Xidmətinin, o cümlədən bir sıra bankların nümayəndələri iştirak edib. Görüşdə “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi mexanizmində yaranmış çətinliklərə dair Tövsiyələr və bu çətinliklərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Həmçinin bank sektoruna dair digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb;
2. 9 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Ekspert Qrupu arasında görüş keçirilib. Görüşdə Ekspert Qrupunun üzvləri və Palatanın nümayəndələri iştirak edib;

3. 24 aprel 2018-ci ildə Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi arasında görüş keçirilib.
BBN.az xəbər verir ki, görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi – Azərbaycan Respublikasının Baş icra məmuru Nurəddin Mustafayev, baş idarənin digər rəhbər şəxsləri, həmçinin Bakı şəhərinin inzibati rayonlarının, respublikanın digər böyük şəhərlərinin icra qurumlarının rəhbərləri, habelə ABA-ya üzv bankların səlahiyyətli nümayəndələri iştirak ediblər;
4. Mayın 3-də Vergilər Nazirliyi ilə sahibkarlar arasında görüş keçirilib.
Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla görüşüb. Görüş Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə baş tutub;
5. 23 may 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyası (ABA) təşkilatçılığı ilə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı Palata tərəfindən hazırlanmış “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib. Görüşdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak edib;
6. 4 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupu, həmçinin, “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri arasında görüş keçirilib. Görüşdə MBNP əməkdaşları, ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupunun üzvləri və “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri iştirak edib;
7. 06 iyun 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu” üzvlərinin müraciəti ilə Azərbaycan Mərkəzi Bankının Bazar əməliyyatları departamentinin direktoru Əli Əhmədovla görüşü keçirilib;
8. Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları” və “Komplayns” üzrə Ekspert Qrupunun üzvlərindən ibarət İşçi Qrupun iclası keçirilib;
9. Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların müvafiq nümayəndələri ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri arasında görüş keçirilib. Görüş çərçivəsində “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9”-a (İFRS 9) dair məsələlər müzakirə edilib;
10. 19 iyul 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns üzrə Ekspert Qrupu”nun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə görüşü keçirilib. İclasda Ekspert Qrupunun üzvləri, Qrup üzvü olmayan digər bankların nümayəndələri, DSMF-nin nümayəndələri və “Azərpoçt”un nümayəndəsi iştirak edib;
11. 11 avqust 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupu və Qrup üzvü olmayan digər bankların nümayəndələri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında görüş keçirilib. Görüşün məqsədi əhalinin rəqəmsal ödənişlərə marağının artırılması məqsədilə cari ildə Mərkəzi Bank tərəfindən təşkil edilməsi nəzərdə tutulan stimullaşdırıcı lotoreyanın şərtlərinin bank nümayəndələrinin diqqətinə çatdırılması olub;

12. 11 sentyabr tarixində Azərbaycan Banklar Assosiasiyasında “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert qrupunun növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti görüşdə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydalar”na son dəyişikliklər müzakirə edilmişdir;
13. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfinin icrası çərçivəsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə növbəti tədbir keçirilib;
14. 26 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupunun üzvləri arasında görüş baş tutub;
15. 26 oktyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketing və PR üzrə” Ekspert Qrupu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) arasında görüş keçirilib;
16. Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə görüşü keçirilib. Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarlarına Nəzarət Departamentinin Direktoru Cavid Nəzərov və departamentin digər əməkdaşları, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri Aydın Hüseynov və bankların nümayəndələrindən ibarət Qrupun üzvləri iştirak edib.

6. Beynəlxalq və digər təşkilatlarla görüşlər – (sayı – 19)

1. 11 yanvar 2018-ci il tarixində Bank Ombudsmanı İkrəm Kərimov Avropa İttifaqının ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün ekspertlər – Avropa İttifaqının nümayəndəsi cənab Rimantas Simaitis, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri cənab Fərhad Nəsəfov və Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin mütəxəssisi xanım Məryəm Hacı-İsmayılova ilə görüşüb, mediasiya sahəsində Ehtiyacların Qiymətləndirilməsi Hesabatını hazırlamaq üçün fakt araşdırıcı missiya, məlumatlandırmanın artırılması üçün seminarların keçirilməsi, əsas iştirakçı tərəflərlə işçi qrup müzakirələri, təlim səfəri və ölkədə mediasiyanın inkişaf etdirilməsi üçün Yol xəritəsinin hazırlanması məsələləri müzakirə edilib.
2. 31 yanvar 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın İcra Aparatının nümayəndələri İtaliyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb.
3. 16 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Dünya Bankının dəstəyi ilə ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün ekspertlər – İtaliyanı “ADR Center” şirkətinin rəhbəri Leonardo D’Urso, Mübahisələrin alternativ həlli üzrə müstəqil ekspert – mediator Ruslan Mirzəyev və “Prima” şirkətinin layihə kordinatoru Əminə Kələntərova ilə görüş keçirilib.
4. 28 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli ilə görüşüb.

- Görüş zamanı Assosiasiyalar arası əməkdaşlıq imkanları, yerinə yetirilə biləcək ümumi işlər, maliyyə sektorunda keçirilə biləcək birgə tədbirlər, eyni zamanda Assosiasiyaların ekspert qrupları arasında əməkdaşlıq imkanları müzakirə edilib;
5. 5 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı direktoru Jalə Hacıyeva ilə görüşüb. Görüş zamanı Assosiasiyalar arası əməkdaşlıq imkanları, yerinə yetirilə biləcək ümumi işlər, maliyyə sektorunda keçirilə biləcək birgə tədbirlər müzakirə edilib;
 6. 13 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə BAFT-ın (Bankers Association for Finance and Trade) Prezidenti & İcraçı direktoru Tod Barvel arasında görüş keçirilib. Görüş zamanı Fintec texnologiyaları, komplayns məsələləri üzrə birgə əməkdaşlıq imkanları, bu mövzularda birgə konfransların keçirilməsi, BAFT tərəfindən spikerlərin cəlb edilməsi məsələləri müzakirə olunub;
 7. 13 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru Nikoloz Tutberidze arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd “SWIFT Service Bureau” layihəsinin təqdimatı olub. Layihə ilə əlaqədar fikir mübadiləsi aparılıb, rəy və təkliflər müzakirə olunub;
 8. 28 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın İcraçı direktoru Yunus Abdulov, MasterCardın Azərbaycan üzrə ölkə meneceri Alper Meriç və MasterCardın Azərbaycandakı təmsilçisi Emil Zeynalov iştirak edib. Görüş zamanı ABA ilə “MasterCard Worldwide” arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilmiş layihələr və tədbirlər müzakirə edilib. Həmçinin, gələcəkdə də bu əməkdaşlığın davam edəcəyi vurğulanıb.
 9. 6 aprel 2018-ci il tarixində “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) nəzdində fəaliyyət göstərən Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu ilə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası”na üzv olan təşkilatlar arasında görüş keçirilib;
 10. 13 aprel 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının İcra Aparatı ilə Beynəlxalq Valyuta Fondunun (IMF) Risk əsaslı Nəzarət Missiyası arasında görüş keçirilib. Görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov və baş iqtisadçı Bəhrüz Əhmədov, həmçinin Risk əsaslı Nəzarət Missiyasının rəhbəri Filip Bartolomey, xarici nəzarət üzrə ekspert Tom Lyuton və daxili nəzarət üzrə ekspert Corc Qreqoraş iştirak ediblər;
 11. 11 may 2018-ci il tarixində ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun “Bakı Fond Birjası” və “Milli Depozit Mərkəzi”nin nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı qiymətli kağızların alışı və satışı zamanı hesablaşmalar, klirinq, xidmət tarifləri və digər məsələlər müzakirə olunmuşdur. Müzakirə zamanı Milli Depozit Mərkəzində baş verən klirinqin təkmilləşdirilməsi və Bakı Fond Birjasında bağlanan əqdlərlə bağlı tariflərə yenidən baxılması və maksimal məbləğin təyin olunması təklif edilib;
 12. 25 iyul 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev Avropa Birliyinin Eksperti ilə görüşüb. Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, Avropa Birliyinin Eksperti Stefan Rosenou, Layihə Eksperti Kazım Quliyev və Şamil

- Qədirov iştirak edib. Görüş zamanı aqrar sektorun maliyyələşdirilməsi, aqrar sektorla bağlı qarşıdan duran çağırışlar, bu məsələ ilə bağlı həyata keçirilən layihələrdən danışılıb;
13. 25 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Avropa Şurasının nümayəndəsi Çirkli Pulların Leqallaşdırılması və Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) üzrə Məsləhətçi Terence Donovan ilə görüş keçirilib;
 14. Azərbaycan Banklar Assosiasiyasında (ABA) Amerika Birləşmiş Ştatları (ABŞ) Səfirliyinin nümayəndələri ilə ABA arasında görüş keçirilib. Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, İcraçı direktor Yunus Abdulov, baş iqtisadçı Bəhruz Əhmədov, ABŞ Səfirliyində İqtisadi şöbənin müdiri Castin Berq və İqtisadi məsələlər üzrə məsləhətçi Yusif Abbasov iştirak edib;
 15. Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında görüş keçirilib. Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, İcraçı direktor Yunus Abdulov, baş iqtisadçı Bəhruz Əhmədov və Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Yankauskas iştirak edib;
 16. Noyabr 2018; Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib;
 17. 28 noyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə bank nümayəndələri ilə Şengen ölkələrinin konsulları arasında görüş keçirilib. Görüşün məqsədi Azərbaycanın müxtəlif bankları ilə Şengen ölkələrinin konsullarını bir araya gətirmək və Azərbaycanda verilmiş bank hesablarının çıxarışları və viza prosesi zamanı onların əhəmiyyəti haqqında fikir mübadiləsi aparmaqdan ibarət olub;
 18. 7 dekabr 2018-ci il tarixində Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişaf etdirilməsi ilə əlaqədar iclas keçirilib. İclasda Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının rəhbərləri iştirak edib. ABA tərəfindən təşkil olunmuş iclasda Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericilik, tənzimləmə sistemi və nəzarət tələbləri, ölkədə bank xidmətləri, mikromaliyyə, sığorta və qiymətli kağızlar sektorlarının imkanları, bu sektorda İslam maliyyəsi üçün imkanlar; bazar iştirakçıları üçün İslam maliyyəsinə əsaslına biləcək mümkün məhsullar, tələb və təklif istiqamətləri, mexanizmlər, əməliyyatlar və sair məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib;
 19. Dekabr 2018; “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) nəzdində fəaliyyət göstərən Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu ilə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası”na üzv olan təşkilatlar arasında ikinci görüş keçirilib. Görüşdə Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupunun sədri Aydın Hüseynov və qrupa üzv olan bankların, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin nümayəndələri ilə Investisiya Şirkətlərinin əməkdaşları iştirak ediblər.

7. Sosial və maliyyə savadlığı tədbirləri - (sayı – 10) (570 iştirakçı)

1. 28 fevral 2018-cı il tarixində “Amrahbank” və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə növbəti təlim keçirilib;

2. 07 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib. Tədbirin məqsədi cəmiyyətdə qadın menecmentinin rolunun qiymətləndirilməsi və daha da artırılması olub. Maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri tədbirin qonaqları olub. Tədbiri giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev açıb. Zakir Nuriyev qonaqları salamlayaraq bank sektorunda qadınların rolundan və əhəmiyyətindən danışıb;
3. ABA və Bank Respublika tələbələr arasında yazı müsabiqəsi elan edir.
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyəti XX əsrin sonlarında yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası (ABA) bununla əlaqədar universitet tələbələri arasında yazı müsabiqəsi elan edir.
4. 14-18 may tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçirilib
5. 18 iyul 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “Kapital Bank” ASC dəstəyi ilə “Milli Mətbuat Günü” münasibətilə Mətbuat nümayəndələri ilə bankların marketinq departamentinin əməkdaşları üçün işgüzar səhər yeməyi təşkil edilib. Görüşün məqsədi yenidən bir araya gəlmək, mövcud konstruktiv ünsiyyəti davam etdirmək, qarşılıqlı fikir mübadiləsi aparmaqdan ibarət olub;
6. Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə (ABA) üzv təşkilatların əməkdaşlarının, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2018” tədbiri keçirilib.
2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli bu tədbir əldə olunan nailiyyətlərin kollektiv əməyin nəticəsi olduğunu, həmçinin qarşıda duran hədəflərə çatmaq üçün birliyin önəmli vurğulayan “Uğurlusan-BİRLİKDƏ” adı ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunub. “Zolotaya Korona” ödəmə sisteminin baş sponsorluğu ilə keçirilən tədbirdə 50-yə yaxın yaxın təşkilatdan 150 nəfərdən çox nümayəndə iştirak edib;
7. 13 oktyabr 2018-ci il tarixində “Məsuliyyətli borclanma” mövzusunda keçiriləcək tələbələrarası məqalə müsabiqəsi çərçivəsində praktiki təlim təşkil olunub;
8. 26 oktyabr 2018-ci il tarixində ABA tərəfindən III Banklararası “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib. 13 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi çempionatın qalibi “TuranBank” komandası olub;
9. 28 noyabr 2018-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan “Banklar və Biznes” Qəzeti, Yapı Kredi Bank Azərbaycan QSC-nin təşkilatı dəstəyi ilə keçirilən Həsən bəy Zərdabının anım gününə həsr olunmuş “Məsuliyyətli Borclanma” adlı məqalə müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə ABA-nın nümayəndələri, “PR və Marketinq üzrə” Ekspert Qrupunun üzvləri və tələbələr iştirak ediblər;
10. 19 dekabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2018” adlı tədbir keçirilib.

ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri və digər dəvətliilər iştirak edib.

3. EKSPERT QRUPLARININ FƏALİYYƏTİ

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)	Aidiyyatı qruplarla və xarici ekspertlərlə görüşlər	Göndərilmiş müraciətlər və məktublar, sorğular	Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar	TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr	Konkret məsələlər üzrə yaradılmış işçi qruplar	Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər
57	16	31	18	15	8	10

Hüquqi məsələlər üzrə Ekspert Qrupu

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

- 26 yanvar 2017-ci il, 2017 ci il üçün iş planının və müzakirə olunacaq prioritet məsələlərin nəzərdən
- 16 fevral 2018-ci il, Konstitusiyaya Məhkəməsindən ABA-ya daxil olmuş məktubda qeyd olunan məsələlər və faizlərin hesablanması dayandırılması ilə bağlı məsələ ilə əlaqədar təkliflərin müzakirəsi
- 30 mart 2018-ci il, Qrupunun Əməliyyat Planına uyğun olaraq görülmüş işlərin qiymətləndirilməsi və faizlərin hesablanması dayandırılması məsələsinin müzakirəsi
- 22 iyun 2018-ci il, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası və bu fəaliyyətlə bağlı İşçi Qrupun yaradılması məsələsi nəzərdə tutulur.
- 13 iyul 2018-ci il, “İstehlak kreditlərinin verilməsi üzrə Vahid Kredit Şərtləri”nin yaradılması üzrə İşçi Qrupunun yaradılması;
- 26 iyul 2018-ci il, Konstitusiyaya Məhkəməsinin AR Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsi ilə bağlı müraciətinin müzakirəsi
- 07 avqust 2018-ci il, Maliyyə Bazarlarına Nəzarət Palatasında Hüquqi məsələlər üzrə Ekspert Qrupunun nəzdində yaradılmış, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası ilə bağlı İşçi Qrupunun iclası

keçirilib. BBN.az xəbər verir ki, iclasda unifikasiya olunacaq müqavilələrdəki anlayışlar, faizlərin hesablanma qaydasının müəyyən olunması üçün Hesablama Palatası ilə müzakirələrin aparılması müzakirə edilib.

8. 08 iyun 2018-ci il, iclasda problemlı borclarla əlaqədar məhkəmə praktikasında ortaya çıxan məsələlərlə bağlı məktubun hazırlanaraq müvafiq dövlət orqanına təqdim edilməsi, vahid kredit müqaviləsinin tərtib edilməsi, pilot layihələr zamanı sökülən binalarda olan mənzillərin girov məsələləri, Baş Mühafizə İdarəsi ilə banklar arasındakı müqavilələrin detallarının müəyyən olunması ilə bağlı məsələlər müzakirə aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.
9. Müqavilələrin unifikasiyası ilə bağlı Palatada keçirilmiş iclaslar.

Aidiyyatı qurumlarla və xarici ekspertlərlə görüşlər

1. 07.12.2018-Rabitəbankın Baş Ofisi, Ekvita və İFAAS-ın birgə təşkilatçılığı ilə "Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi" layihəsi.
2. KM-nin Aparat rəhbəri Rauf Quliyev ilə qrup üzvlərinin görüşü
3. KM-də 4 dəfə müxtəlif mövzularda ABA-nın mövqeyinin bildirilməsi

Göndərilmiş müraciətlər və məktublar

1. No. 18-035, 07 fevral 2018-ci il, ƏN, təminatlı kreditlər üzrə icra qeydlərinin verilməsi təcrübəsində olan məsələlərin həll edilməsi və bununla bağlı notariat orqanlarına müvafiq göstərişlər verilməsi, həmçinin təminatlı kreditlər üzrə icra qeydlərinin qanunvericiliklə təsdiq edilmiş effektivliyinin aradan qaldırılması
2. No. 18-300, 24 may 2018-ci il, bankların təqdim edilmiş etibarnamələrin saxta və/və ya qüvvədə olub-olmadığını müəyyən etmək imkanı
3. No. 18-310, 08 iyun 2018-ci il, ƏN, notariuslar və banklar arasında maliyyə mübahisələrinin yaranmaması məqsədilə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlərin notarial təsdiq edilməməsi
4. No. 18-314, 28 iyun 2018-ci il, Pilot layihələr
5. No. 18-344, 18 iyul 2018-ci il, MBNP, AR DİN yanında Baş Mühafizə İdarəsi tərəfindən mühafizə xidməti ilə bağlı birtərəfli şəkildə qiymətlərin (tariflər) təyini
6. No. 18-346, 23 iyul 2018-ci il, ƏN, faizlərin hesablanmasının dayandırılması
7. No. 18-349, 23 iyul 2018-ci il, BN, "Daşınar əmlakın yüklülüyü haqqında" Qanunu boşluqlar
8. No. 18-360, 03 avqust 2018-ci il, Baş nazir, Mülki məcəllə 422
9. No. 18-376, 28 avqust 2017-ci il, Konstitusiya Məhkəməsi, mülki məcəllənin 422 maddəsinə hüquqi rəy
10. Aidiyyatı şəxslərlə əqdlərin imzalanması haqqında Palataya müraciət (hazırkıdır, göndərilir)

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar

1. 4-cü Bankçılıq Forumu, Hüquq Paneli

TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr

1. ATV, Qorxmaz Ağayev - kredit müqavilələrinin sadələşdirilməsi
2. Banco.az - 05.02.2018 Mərkəzi kredit Bürosu haqqında
3. ATV - 08.05.2018 MKB-nin fəaliyyətinin hüquqi aspektləri

Konkret məsələlər üzrə yaradılmış işçi qruplar

1. No. 18-313, 21 iyun 2018-ci il, ƏN İşçi Qrup
2. No. 18-323, 28 iyun 2018-ci il, müqavilələrin unifikasiyası MBNP işçi Qrup
3. Mərkəzi Kredit Bürosunun yaradılması ilə bağlı
4. Maliyyə xidmətlərinin inkişafı ilə əlaqədar Yol Xəritəsinin icrası ilə bağlı MBNP-da yaradılmış İşçi Qrupu

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. dəyişikliklər

1. No. 18-338, 10 iyul 2018-ci il, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi Plenumunun QƏRARI
2. No. 18-338, 10 iyul 2018-ci il, Azərbaycan Respublikası adından
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi Plenumunun QƏRARI
4. No. 18-609, 3 dekabr 2018-ci il, MBNP, İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri
5. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi Plenumunun QƏRARI

IT və İT təhlükəsizlik üzrə

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 07 avqust 2018-ci il, bankların enerji təminatının optimizasiyası məsələlərinin müzakirəsi planlaşdırılır.
2. 01 noyabr 2018-ci il, "Bankların İT və Kibertəhlükəsizlik sahələri: 2019-cu ilə keçən riskləri" mövzusu ətrafında müzakirələr və İlqar Əliyev tərəfindən təqdimat
3. 12 dekabr 2018-ci il, saat 16:30-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin Baş ofisində (Nizami 67, yeni inzibati bina, 10-cu mərtəbə) Azərbaycan Banklar Assosiasiyasının "Risk üzrə Ekspert Qrupu" və "İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu" arasında görüşün keçiriləcək. Görüşdə İT sahəsinə aid risklərin və digər əlaqədar məsələlərin müzakirə nəzərdə tutulur.

Aidiyyatı qurumlarla və xarici ekspertlərlə görüşlər

1. 16 fevral 2018-ci il, "AzInTelecom" la görüş

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar

1. 17-18 may tarixlərində "Maliyyə texnologiyalarında yeni trendlər: Blokçeyn, kriptovalyutalar və təhlükəsizlik" adlı iki günlük forumda Təhlükəsizlik Paneli

Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 10 yanvar 2018, MCC kodların siyahısının rüblük əsasda yenilənərək Palata və Nazirliyə təqdim edilməsi ilə bağlı razılığa əsasən MCC kodların siyahısının və Qrupun 2018-ci il üzrə İş Planının müzakirəsi
2. 23 fevral 2018-ci il, ödəniş kartı infrastrukturunun təhlükəsizliyinin təmin olunması araşdırmasının müzakirəsi
3. 15 mart 2018-ci il, MCC kodların yenilənmiş siyahısının, eləcə də key-entered formasında əməliyyatların müzakirəsi
4. 06 aprel 2018-ci il, Elektron ticarət qaydasında edilən ödənişlərin 2017-ci il üzrə dövriyyəsinə dair araşdırmanın nəticəsinin, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyinə ünvanlanmaq üçün MCC kodların yenilənmiş siyahısının, eləcə də key-entered formasında əməliyyatların müzakirəsi
5. 19 aprel 2018-ci il, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun layihəsinin müzakirəsi

6. 24 aprel 2018-ci il, "Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq halları və onlara qarşı mübarizə tədbirləri" adlı seminar, "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı
7. 25 may 2018-ci il, Beynəlxalq kart təşkilatları tərəfindən təqdim edilən xidmət haqları; Banklarla əməkdaşlıq edən yüksək riskli pul köçürmə sistemlərinə müəyyən təminat mexanizminin tətbiq edilməsi; Manual POS Key-entry əməliyyatlar üzrə standard tələblərin formalasdırılması.
8. No. 18-304, 01 iyun 2018-ci il, 04 iyun 2018-ci il, "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası" üzrə dəyişikliklər layihəsinin müzakirəsi
9. 23 noyabr 2018, lokal ödəniş kartları, habelə ödəniş kartları bazarında digər mühüm məsələlərin, o cümlədən aparılan əməliyyatlarda tətbiq olunan xidmət haqlarının birgə müzakirəsi
10. 4 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və alternativ xidmət kanalları" üzrə Ekspert Qrupu, həmçinin, "Komplayns" üzrə Ekspert Qrupunun üzvləri arasında görüş keçirilib
11. Məsafədən bank hesabının açılması üzrə təklif olunan həll yollarının müzakirəsi məqsədilə 07.03.2018-ci il tarixində saat 10:00-da Palatanın inzibati binasında görüş
12. 02.02.2018-ci il tarixində Palatada görüş bankların rəqəmsal transformasiyası ilə bağlı işçi qrupunun üzvləri daxil olmaqla rəqəmsal blokun görüşü.(bu elə ən birinci tədbir idi)
13. 4 görüş, 30.03.2018, 16.04.2018, 18.04.2018, 23.04.2018

Aidiyyatı qurumlarla və xarici ekspertlərlə görüşlər

1. 01 fevral 2018, Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə ani ödəniş sisteminin təqdimatı
2. 02 fevral 2018, MBNP, diqitallaşma iclas
3. 11 sentyabr 2018-ci il, "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na dəyişikliklərlə bağlı Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrinin iştirakı ilə görüş
4. 26 oktyabr 2018-ci il, "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə müzakirəsi məqsədilə

Göndərilmiş müraciətlər və məktublar

1. 10 yanvar 2018-ci il, No. 18-008, VN, MCC yenilənmə
2. No. 18-127, 27 mart 2018-ci il, "Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları"na ediləcək əlavə və dəyişikliklər çərçivəsində bankomat infrastrukturu üzrə mövcud

təhlükəsizlik tələblərinə bir daha baxılmasını, müasir dövrdə informasiya texnologiyalarının tələblərinə uyğunlaşdırılması

3. No. 18-178, 25 aprel 2018-ci il, VN, MCC yenilənmə
4. No. 18-290. 10 may 2018-ci il, VN, Manual POS Key-entry əməliyyatlardan verginin tutulması ilə bağlı yekun rəyin bildirilməsi
5. No. 18-372, 21 avqust 2018-ci il, VN, MCC dövriyyə Azalma, vergi ləğv
6. No. 18-420, 16 oktyabr 2018-ci il, AMB, local kartlar
7. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə rəqəmsal bankçılığın inkişafı və elektron ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində verilən fərman və sərəncamlardan irəli gələrək Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” işçi qrupu tərəfindən “Rəqəmsal bank xidmətləri” mövzusunda sorğu keçirilib.
8. 30 oktyabr 2018, çərşənbə axşamı 4:37 PM, “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları”nda kassa qovşağında POS-terminal üzərindən nağdlaşdırma əməliyyatı və ödəniş terminalları ilə işin təşkili üzrə bölmələrə aidiyyəti dəyişikliklər edilmişdir.
9. Qeyd olaraq bildirim ki, kassada nağdlaşdırma POS-terminalla yanaşı digər avadanlıqlar (mobil telefon) vasitəsilə aparıla bilər.
10. Nağdlaşdırma bankdan asılı olaraq həm birbaşa kassada, həm də əməliyyatçı tərəfindən rəsmiləşdirilməklə kassada aparıla bilər.
11. Xahiş edirəm layihə ilə tanış olub rəy və təkliflərinizi 01.11.2018-ci il tarixində yazılı formada elektron poçt ünvanıma göndərin

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar

1. 13 mart 2018-ci il, “Rəqəmsal xidmətlər üzrə son tendensiyalar” oadlı seminar “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının İnnovativ Ödənişlər üzrə Meneceri Hakan Tatlıcı.
2. 18 aprel 2018-ci il, saat 11:00-da “Visa Inc.” beynəlxalq kart təşkilatının dəstəyi ilə Palatanın inzibati binasında “Elektron ticarətdə fırıldaqçılıq halları və onların qarşısının alınması” adlı seminar
3. 31 oktyabr 2018, MasterCard Worldwide beynəlxalq kart təşkilatının iştirakı ilə ödəniş kartları üzrə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunmuş növbəti tədbir
4. 13 noyabr 2018, Beynəlxalq Maliyyə Korporasiyasının iştirakı ilə “Rəqəmsal bankçılıq xidmətləri: elektron ödənişlərin gələcəyi” mövzusunda seminar
5. ABA-nin 15-16 noyabr 2018-ci il tarixində, rəqəmsal ödənişlər sahəsində forumunda bankçılığın transformasiyası paneli
6. 15-16 may 2018-il, Maliyyə texnologiyalarında yeni trendlər forumunda panel

TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr

1. Digital bankçılığa transformasiya aid çıxış, Beynəlxalq Bank Şurasında təqdimat, 30 noyabr 2018

Konkret məsələlər üzrə yaradılmış işçi qruplar

1. No. 18-309, 07 iyun 2018-ci il, MBNP, Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” üzrə İQ
2. Beynəlxalq kart təşkilatının tarifləri ilə bağlı ekspert qrupu yaradılmışdır. Qrupun üzvlərinin görüşü də ABA-da keçirilmişdir.

Kredit işi

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar

1. 22 may 2018-ci il, saat 16:00-da, Accessbank ASC-nin mərkəzi ofisində (ünvan: Tbilisi prospekti 3) ABA-nın təşkilatçılığı ilə “S&P Global Market Intelligence” şirkətinin təmsilçisi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9-un tətbiqi çərçivəsində skoring modelləri (Scoring models in terms of IFRS 9 implementation project)” adlı seminar

Tədris strategiyaları, maliyyə savadlığı və insan resurslarının idarə olunması

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 25 yanvar 2016-cı il, İş Planının müzakirəsi, “İnsan Resursları üzrə Konfrans”ın gündəliyinin və vaxtının müəyyən edilməsi, həmçinin “Əmək haqqı sorğusu” ilə əlaqədar banklara təqdim edilmiş hesabatla bağlı yaranan suallar müzakirə ediləcək.
2. 10 oktyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Tədris strategiyaları və İR üzrə” Ekspert Qrupunun iclası keçirilib. İclasda banklarda gender balansı üzrə keçirilmiş sorğunun nəticələri müzakirə olunub. Həmçinin növbəti illərdə də müqayisə üçün bu cür sorğuların keçirilməsi nəzərdə tutulub.
3. 29 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib. İclasda “HR Konfransı”n mövzuları, spikerlərin seçilməsi, onlarla danışıqların aparılması, konfransın keçiriləcəyi yer, dəvətilərin siyahısı və s. kimi məsələlər müzakirə olunub.

4. 12 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “HR Forumu layihəsinin” işçi qrupunun iclası keçirilib. İclasda forumun adı, tarixi, mövzulara uyğun spikerlərin cəlb edilməsi və s. məsələlər müzakirə edilib.

Göndərilmiş müraciətlər və məktublar

1. No. 18-036, 07 fevral 2018-ci il, DSMF, “Əmək Məcəlləsi”, “İşsizlikdən Sığorta haqqında” AR Qanunu suallar
2. No. 18-358, 02 avqust 2018-ci il, gender sorğusu

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar

1. 4 may 2018, tarixində “HR Forum”

Cirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 19 yanvar 2018-ci il, beynəlxalq sanksiyalara dair məlumat (tövsiyə) xarakterli metodoloji rəhbərliyinin hazırlanması, nın müzakirəsi nəzərdə tutulur) əlaqədar məsələlər və “Nağdsız hesablaşmalar haqqında” Qanunun icrası prosesində qarşıya çıxan çətinliklərin müzakirəsi.
2. 02 fevral 2018, İş Planının müzakirəsi.
3. 13 aprel 2018-ci il, • Dövlət satınalma əməliyyatlarına nəzarət aparmaq məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətimizin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti; • “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması” Qaydasına dair müzakirə; • “NBC Bank”, “Bank Avrasiya” və “GünayBank”ın nümayəndələrinin “Komplayns Ekspert” Qrupuna daxil edilməsinin müzakirəsi.
4. 10 may 2018-ci il, • “POSITION PAPER” layihəsinin hazırlanması. Bu layihədə bankların qarşılaşdığı ümumi çətinliklərin müzakirə edilməsi, təkliflərin hazırlanması və çətinliklər barədə müvafiq Dövlət Orqanları ilə görüşlərin təşkil edilməsi nəzərdə tutulur. • MMX-nin “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”na və xüsusi indikatorlarına dəyişiklik edilməsinə dair təkliflərin hazırlanması.

5. 04 iyun 2018-ci il, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası” müzakirəsi
6. 22 iyun 2018-ci il, “Banklarda hesabların açılması, aparılması və bağlanması
7. Qaydaları”nın yeni layihəsi ilə bağlı yaradılmış “Müvəqqəti İşçi Qrupu”nun iclası
8. 02 avqust 2018-ci il, • “Komplayns üzrə Ekspert” Qrupunun Komitə statusuna dəyişdirilməsi. • Komitənin Əsasnaməsinin və Etik Davranış Məcəlləsinin təqdimatı.
9. • Position Paper layihəsinə verilən təkliflərin müzakirəsi (təklif verən banklar: ACCESS Bank, Beynəlxalq Bank, Yapı Kredi Bank Azərbaycan, AFB Bank, Nikoil Bank), • Palatadan Banklara daxil olan 30.05.2018 tarixli 1820900179 nömrəli və 27.07.2018 tarixli 1820700691 nömrəli məktublarnın müzakirəsi.
10. 26 sentyabr 2018-ci il, iclasda yeni şəxsiyyət vəsiqələrilə eyniləşdirmə prosesinin aparılması və PL/TMM Qanunvericiliyinin Banklarda tətbiq edilməsi məsələlərinə baxılıb. Həmçinin iclas zamanı Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinə nəzarətin optimallaşdırılması prosesi müzakirə olunub.
11. 06 sentyabr 2018-ci il, iclasda Respublikada fəaliyyət göstərən Bankların qrupa üzv olan nümayəndələri iştirak edib. İclasda banklara dair yeni tələblərin, hesabatların və digər AML və Komplayns məsələlərinin müzakirəsi aparılıb.
12. 9 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Ekspert Qrupu arasında görüş keçirilib. Görüşdə Ekspert Qrupunun üzvləri və Palatanın nümayəndələri iştirak edib. ABA-da keçirilmiş görüşdə banklarda müxbir hesabların açılması, aparılması və bağlanması qaydaları, bankların müxbir əlaqələrinin möhkəmləndirilməsinə, o cümlədən müxbir hesabların vahid təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.
13. 6 mart 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası və “Komplayns” üzrə Ekspert Qrupunun tərkibində formalaşdırılmış İşçi Qrupu arasında görüş keçirilib. Görüşdə Palatanın, Maliyyə Monitorinqi Xidmətinin, o cümlədən bir sıra bankların nümayəndələri iştirak edib. Görüşdə “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi mexanizmində yaranmış çətinliklərə dair Təvsiyələr və bu çətinliklərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Həmçinin bank sektoruna dair digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
14. 1 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Komplayns üzrə Ekspert Qrupunun” iclası keçirilib. Görüşdə valyuta rejiminin tələbləri və idxal-ixrac əməliyyatları ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi mövqeyini əks etdirən sənədin müzakirəsi aparılıb.
15. 14 fevral 2018-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) Komplayns üzrə Ekspert Qrupunun tərkibində formalaşdırılmış İşçi Qrupunun iclası keçirilib. İclasda “Nağdsız hesablaşmalar haqqında” Təvsiyələrin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi mexanizmində bankların qarşılaşdığı çətinliklər və onların həll yolları müzakirə olunub.

Aidiyyatı qruplarla və xarici ekspertlərlə görüşlər

1. 19 iyul 2018-ci il, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri arasında, sərəncamların qəbulu, icrası və geri qaytarılması ilə bağlı texniki təkmilləşdirmələrə mövzusunda görüş
2. 28 noyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə bank nümayəndələri ilə Şengen ölkələrinin konsulları arasında görüş

Göndərilmiş müraciətlər və məktublar, sorğular

1. 08 yanvar 2018-ci il, No. 18-003, VN, dövlət müəssisəsi identifikasiya
2. No. 18-050, 15 fevral 2018-ci il, VN, Ümumi Hesabatlılıq Standartının tətbiqinə dair Bankların sualları
3. No. 18-177, 25 aprel 2018-ci il, VN, vergi ödəyicisi olan hüquqi şəxslərin Dövlət müəssisəsi olub-olmadığının müəyyən edilməsi
4. No. 18-299, 24 may 2018-ci il, Konsiqnasiya əməliyyatlarının icrası və tətbiqi qaydalarından irəli gələn suallara cavablar
5. No. 18-324, 28 iyun 2018-ci il, CRS üzrə hesabat hazırlanan zaman banklar hesabatlarında hesab açmış bütün qeyri-rezidentlər barədə məlumatların təqdim edilməsinin əsaslandırılması
6. No. 18-353, 30 iyul 2018-ci il, VN, CRS üzrə hesabat hazırlanan zaman banklar hesabatlarında hesab açmış bütün qeyri-rezidentlər barədə məlumatların təqdim edilməsinin əsasının müəyyən edilməsi
7. No. 18-394, 18 sentyabr 2018-ci il, VN, Vergilər Nazirliyinin nümayəndələri tərəfindən şifahi olaraq bildirilmişdir ki, müştəriyə hesab açarkən “Vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi”-ndə ABŞ əlamətləri ilə bağlı olan bütün sualların cavabları “yoxdur” olarsa, “W8-BEN/W8-BEN-E” anketlərinin verilməsi zəruri olmaması
8. No. 18-395, 18 sentyabr 2018-ci il, MMX, MMX-nın təşəbbüsü əsasında aidiyyəti hesabatlar üzrə təklifləri əldə etmək üçün banklarla çoxtərəfli görüşlər keçirilmiş, müxtəlif texniki məqamlar müzakirə olunmuşdur. Müzakirələrdə banklar tərəfindən hesabatlılıq məsələlərinin optimallaşdırılması üzrə təkliflər
9. No. 18-605, 26 noyabr 2018-ci il, MBBP, yeni şəxsiyyət vəsiqələrinin oxunması imkanının verilməsi
10. No. 18-606, 26 noyabr 2018-ci il. VN, yeni şəxsiyyət vəsiqələrinə dair

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar

1. 30 mart 2018-ci il, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Qrup üzvləri üçün “Rəqəmsal maliyyə xidməti layihələrində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riskləri” (CTF/AML in digital financial services) adlı vebinar
2. 25 Aprel 2018-ci il, saat 10:00-da “Deloitte” şirkətinin eksperti tərəfindən “Fatca və CRS üzrə praktiki məsələlər” mövzusunda seminar
3. 15-16 noyabr 2018, 4-cü Bankçılıq Forumu, Komplayens Paneli
4. 11 dekabr 2018-ci il, saat 15:00-da Deloitte şirkətinin Lüksemburq filialı tərəfindən Deloitte şirkətinin Bakı ofisində (ünvan: ağ şəhər ofis binası, Nobel pr., 25E) ABA üzvlərinə AML üzrə seminar
5. 13 noyabr 2018 ABŞ-ın müvafiq işçi qrupu ilə İran sanksiyaları mövzusunda görüş

TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr

1. 14 fevral 2018 ATV telekanalı Depozit məsələləri ilə bağlı müsahibə
2. 18 sentyabr 2018 NPL kreditlər ilə bağlı İctimai TV müsahibə
3. 19 sentyabr 2018 Kredit və depozit faizləri ilə bağlı Xəzər TV müsahibə
4. 03 oktyabr 2018 Tam sığortalanmış depozitlərin müddətinin 2019-cu ildə bitməsi ilə bağlı intervyu
5. 24 oktyabr 2018 ARB TV, kart əməliyyatları zamanı banklar tərəfindən tutulan komissiyalar.
6. 31 oktyabr 2018 ARB TV müsahibə (Anar Kərimov)

Konkret məsələlər üzrə yaradılmış işçi qruplar

1. No. 18-309, 07 iyun 2018-ci il, MBBP, Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” üzrə İQ
2. No. 18-397, 27 sentyabr 2018-ci il, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun”un tələblərinin icrası üçün standart yanaşma konsepsiyasının işlənilib hazırlanması

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər

1. No. 18-134, 03 aprel 2018-ci il, vergi ödəyicilərinin ƏDV vergi ödəyicisi olub olmadığını müəyyən etmək üçün müvafiq likdə (<https://www.e-taxes.gov.az/isvatpayer/xxxxxxxxxx>) həm də vergi ödəyicilərinin Dövlət müəssisəsi olub olmadığını da müəyyən etmə imkanı

2. No. 18-394, 18 sentyabr 2018-ci il, VN, Vergilər Nazirliyinin nümayəndələri tərəfindən şifahi olaraq bildirilmişdir ki, müştəriyə hesab açarkən “Vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi”-ndə ABŞ əlamətləri ilə bağlı olan bütün sualların cavabları “yoxdur” olarsa, “W8-BEN/W8-BEN-E” anketlərinin verilməsi zəruri olmamasının VN tərəfindən təsdiqi
3. No. 18-404, 10 oktyabr 2018-ci il, “Benefisiar mülkiyyətçinin müəyyənləşdirilməsi üzrə praktiki tövsiyələr”
4. No. 18-299, 24 may 2018-ci il, tarixli məktubla, idxal-İxrac əməliyyatlarına (Avans əməliyyatlarına) dair suallara cavab sənədi
5. 05 fevral 2018 Beynəlxalq Sanksiyalara aid tövsiyə sənədi

Mühasibat uçotu, vergi və hesabatlılıq

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 20 fevral 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun görüşü keçirilib. Görüşdə Palatanın və Ekspert Qrupuna üzv olan bankların nümayəndələri iştirak ediblər. Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən görüşdə “Tələbin güzəşti” ilə əlaqədar məsələlər müzakirə edilib. Xatırladaq ki, Mülki Məcəllənin 194-cü maddəsilə tələb sahibi borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər, bu şərtlə ki, həmin güzəşt öhdəliyinin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar

1. 07 fevral 2018-ci il, “Ernst&Young” şirkətinin təmsilçisi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9-un tətbiqinin praktik aspektləri”nə (IFRS 9) dair təqdimat
2. 22 may 2018-ci il, saat 16:00-da, Accessbank ASC-nin mərkəzi ofisində (ünvan: Tbilisi prospekti 3) ABA-nın təşkilatçılığı ilə “S&P Global Market Intelligence” şirkətinin təmsilçisi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9-un tətbiqi çərçivəsində skoring modelləri (Scoring models in terms of IFRS 9 implementation project)” adlı seminar
3. 10 iyul 2018-ci il, Palatanın nümayəndələri arasında “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9”-a (IFRS 9) dair müzakirə

TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr

1. ABA saytlar, Kapital adekvatlığı əmsalının hesablanması – Videomüsahibə

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər

1. №. 18-115, 06 Mart 2018-ci il, “Tələbin güzəşti” üzrə əməliyyatlara dair təkliflər və suallar Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) ünvanlanmış və cavab alınmışdır.

İpoteka krediti proqramının inkişaf etdirilməsi

Göndərilmiş müraciətlər və məktublar, sorğular

1. Aprel ayında İpoteka Fonduna məktub hazırlanıb göndərilmişdir.

TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr

1. 2 dəfə ATV, 1 dəfə ARB kanalına müsahibə. ARB24 kanalında Gündəm verilişində canlı yayım (Dekabr ayında).

Marketinq və PR üzrə

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 26 yanvar 2018-ci il, İş Planı, “Marketinq və PR Konfransı”nın keçirilməsi ilə bağlı işlər və Konfransın gündəliyinin ilkin olaraq müəyyən edilməsi, “ABA-nın 2018-ci il üzrə İş Planı”nda Qrupa aidiyyəti olan tədbirlərin müzakirəsi

Aidiyyəti qurumlarla və xarici ekspertlərlə görüşlər

1. 26 oktyabr 2018-ci il, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə müzakirəsi

2. 1 noyabr 2018-ci il, 31 oktyabr Beynəlxalq Əmanət Günü münasibəti ilə noyabr ayı Maliyyə Savadlılığı ayı kimi qeyd olunur. Beləliklə, ABA-nın nəzdində fəaliyyət göstərən “PR və Marketing üzrə Ekspert Qrupu”nun (Qrup) üzvləri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu nümayəndələri arasında əhalinin Maliyyə savadlılığının artırılmasına yönəldilmiş aksiyaların keçirilməsi mövzusunda görüşü
3. 11 avqust 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketing və PR üzrə” Ekspert Qrupu və Qrup üzvü olmayan digər bankların nümayəndələri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında görüş keçirilib.

Xəzinədarlıq və Fondların İdarə Olunması

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 02 fevral 2018-ci il, İş Planının və digər əlaqədar məsələlərin müzakirəsi
2. 06 mart 2018-ci il, xarici banklarla müxbir əlaqələr sahəsindəki mövcud vəziyyət və Qrupun fəaliyyət istiqamətlərinin müzakirəsi
3. 06 aprel 2018-ci il, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası”nın üzvləri ilə görüşü
4. 11 may 2018-ci il, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun “Bakı Fond Birjası” və “Milli Depozit Mərkəzi”nin nümayəndələri ilə görüşü
5. 26 sentyabr 2018-ci il, Palatanın nümayəndələrinin iştirakı ilə görüş
6. 29 noyabr 2018-ci il, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə görüşü, korporativ istiqrazlar bazarı ilə əlaqədar məsələlərin müzakirəsi
7. 14 dekabr 2018-ci il, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə

Aidiyyatı qrumlarla və xarici ekspertlərlə görüşlər

1. 06 iyun 2018-ci il, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu” üzvlərinin Azərbaycan Mərkəzi Bankının Bazar əməliyyatları departamentinin direktoru Əli Əhmədovla görüşü
2. 01 noyabr 2018-ci il, “törəmə alətlər bazarının problemləri və perspektivləri” mövzusunda, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi ilə görüşü

Göndərilmiş müraciətlər və məktublar, sorğular

1. No. 18-295, 19 may 2018-ci il, Bakı Fond Birjası, birja komissiyalarına və komissiyalar üzrə maksimal məbləğə yenidən baxmaq

2. Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu müxbir hesablarla bağlı çətinliyi Mərkəzi Bank Departament Direktoruna çatdırmış, Mərkəzi Bank ilə görüş keçirtmiş və bankların Bağlanmış müxbir hesabları barədə hesabat göndərilmişdir. Müxbir Hesabların açılması ilə cari problemlər və təkliflər Mərkəzi Bankın nümayəndəsinə çatdırılmışdır.

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar

1. 05 iyun 2018, Holiday İNN mehmanxanasının “Moskva” zalında “Azərbaycan Maliyyə Təşkilatları üçün Moskva Birjasının İmkanları” adlı seminar
2. 05 oktyabr 2018-ci il, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) və Bakı Fond Birjasının iştirakı ilə tarixində “BFB-də maliyyələşmə və ticarət imkanları” adlı dəyirmi masa.

TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr, çıxışlar, bank sektoruna aid məqalələr

1. Maliyyə İnvestisiya Forumunda çıxış, <https://aba.az/aba-nin-ekspert-grupunun-s%C9%99dri-ii-maliyy%C9%99-v%C9%99-investisiya-forumunda-cixis-ed%C9%99c%C9%99k/>
2. Banklarda Likvidlik Riskinin Yaratdığı Faiz Riski, Gap və Durasiya Analizləri
3. Kommersiya Banklarında Açıq Valyuta Mövqeyi Riski və Riskə Məruz Dəyər Metodu

Hazırlanmış tövsiyələr və oxşar sənədlər, qrupun fəaliyyəti nəticəsində müvafiq qayda, qanun, prosedur və s. Dəyişikliklər

1. Valyuta mövqeyi qaydalarına dair suallar

Risqlərin idarə edilməsi

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 17 sentyabr 2018, qrupun fəaliyyət istiqamətləri və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın layihəsi müzakirəsi

Göndərilmiş müraciətlər və məktublar, sorğular

1. “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”na dair rəy və təkliflər.

Ticarətin maliyyələşdirilməsi

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 17 aprel 2018, ilk iclas;
2. 15 oktyabr 2018, “Bank qarantiyaları üzrə Azərbaycanda mövcud qanuvericiliyin beynəlxalq norma və qaydalara uyğunluğunun araşdırılması və bu mövzuda mövcud problemlərin həlli yolları” mövzusunda iclas.

4. NƏSRLƏR

1. “Makromaliyyə icmalı” - aylıq analitik icmal /12 nömrə/;
2. “Bank sektoru trendləri” - rüblük analitik icmal /4 nömrə/;
3. Genişləndirilmiş hesabat - rüblük analitik icmal /2 nömrə/;
4. Kapital adekvatlığı hesabatı - rüblük analitik icmal /2 nömrə/;
5. Audit Hesabatları üzrə illik hesabat /1 nömrə/;
6. İllik Bank Sektoru Analizi /1 nömrə/;
7. “Azərbaycan Bankları - 2017” – bank sektoru haqqında illik məlumat toplusunun hazırlanması /1 nömrə/.

5. ARAŞDIRMA FƏALİYYƏTİ

1. Amerika Bankirlər Assosiasiyası haqqında Arayış;
2. Azərbaycan bank sektorunun konsentrasiya meyilləri;
3. Əhali Gəlirləri, İstehlak Davranışları Və Pərakəndə Bankçılıq Meyilləri;
4. İtaliya Bankçılıq Assosiasiyaları haqqında Arayış;
5. Pul bazarlarının hərəkəti dinamikası;
6. Yığımların dollarlaşma meyilləri;
7. Banking Sector Of The Republic Of Azerbaijan;
8. Non Performing Loans In Azerbaijan Banking Industry.

6. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR:

ABA-nın prezidenti Zakir Nuriyev, İcraçı direktoru Yunus Abdulov və ABTM-in direktoru Cavanşir Abdullayev və Ekspert Qruplarının sədrləri və üzvləri bir çox KİV-lərdə müxtəlif müsahibələr vermişdirlər.

7. GÖNDƏRİLMİŞ MÜRACİƏTLƏR VƏ MƏKTUBLARIN BƏZİLƏRİ:

1. 08 yanvar 2018, Prezident Administrasiyası (PA), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), ATM-lər üzrə əlavə təhlükəsizlik tədbirlərinin bankların xərclərini artıracığı barədə;
2. 08 yanvar 2018, Vergilər Nazirliyinə, banklara Vergilər Nazirliyinin elektron məlumat bazasından istifadə hüququnun verilməsi barədə;
3. 8 yanvar 2018, Vergilər Nazirliyinə, vergi sərəncamlarının bankların sistemində daxil edilməsi prosesinin avtomatlaşdırılması barədə;
4. 12 yanvar 2018, ABA üzvlərinə, Aparılan əməliyyatlar və geri qaytarılan vergi ödənişləri barədə;
5. 29 yanvar 2018, Prezident Administrasiyası (PA), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Vergilər Nazirliyi, vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri barədə;
6. 2 fevral 2018, AKB ilə kredit təşkilatları arasında bağlanacaq müqavilənin layihəsinə rəy və təkliflər barədə;
7. 5 fevral 2018, ABA üzvlərinə, “Bakı yananması” adlı sənədin hazırlanması ilə bağlı rəy və təkliflər barədə;
8. 7 fevral 2018, Ədliyyə Nazirliyi, təminatlı kreditlər üzrə icra qeydlərinin verilməsi barədə.
9. 7 fevral 2018, PA, Konstitusiyaya Məhkəməsi (KM), AR KM-nin müvafiq müzakirələrində “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun nümayəndələrinin iştirakı barədə;
10. 15 fevral 2018, Vergilər Nazirliyi, Ümumi Hesabatlılıq Standartı (ÜHS) proseduru üzrə suallar;
11. 15 fevral 2018, PA, MBNP, Mərkəzi Bank (MB), “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na təkliflər barədə;
12. 27 fevral 2018, MBNP, “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”na əsasən banklar tərəfindən ödənilən haqların gəlirdən çıxılan xərclərə aid edilməsi;
13. 5 mart 2018, ABA üzvlərinə, POS-terminal üzərindən key-entered formasında əməliyyatlar barədə;
14. 6 mart 2018, PA, Nazirlər Kabineti (NK), MBNP, MB, Bank sektorunda toplanmış qeyri-ışlək aktivlərin restrukturizasiyası prosesinin sürətləndirilməsi barədə;
15. 6 mart 2018, PA, MB, MBNP, əmanətlərin tam həcmdə sığortalanması müddətinin uzadılması barədə,
16. 12 mart 2018, Vergilər Nazirliyi, vergi ödəyicisinin dövlət büdcəsinə olan borclarının alınması qaydaları barədə;
17. 13 mart 2018, KM, Kredit xətti (limiti) müqaviləsi ilə bağlı hüquqi rəyin verilməsi barədə;
18. 27 mart 2018, MBNP, bankomat infrastrukturu üzrə mövcud təhlükəsizlik tələbləri barədə;
19. 12 aprel 2018, ABA üzvlərinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi rəy və təkliflər barədə;

20. 25 aprel 2018, Vergilər Nazirliyi, bankların istifadəsi üçün təqdim edilən sistem təminatının istifadəsinə dair məlumatın rəsmi qaydada təqdim edilməsi barədə;
21. 2 may 2018, ABA üzvlərinə, "Hökumət Ödəniş Portalı"nın (HÖP) POS-terminalların inteqrasiyası məsələsi barədə;
22. 7 may 2018, PA, NK, MB, rezident fiziki şəxslərin xarici banklarda olan öz hesablarına vəsait köçürülməsinə qoyulmuş limitin aradan qaldırılması barədə;
23. 10 may 2018, Vergilər Nazirliyi, Manual POS Key-entry əməliyyatlardan verginin tutulması barədə;
24. 24 may 2018, MBNP, bankların konsiqnasiya əməliyyatları barədə;
25. 24 may 2018, Ədliyyə Nazirliyi, müvafiq elektron sistemə daxil olmaqla etibarnamə barədə müəyyən məlumatları əldə etməyin mümkünlüyü barədə;
26. 29 may 2018, ABA üzvlərinə, "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası" üzrə dəyişikliklər layihəsinə rəy və təkliflər barədə;
27. 5 iyun 2018, ABA üzvlərinə, "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları" (Qaydalar) üzrə dəyişikliklər layihəsinə rəy və təkliflərin verilməsi barədə;
28. 8 iyun 2018, Ədliyyə Nazirliyi, notariuslar tərəfindən ipoteka müqaviləsinin təsdiq edilməməsi barədə;
29. 21 iyun 2018, ABA üzvlərinə, Ədliyyə Nazirliyi ilə birgə yaradılacaq İşçi Qrupuna namizədlərin verilməsi barədə;
30. 28 iyun 2018, PA, NK, MBNP, "Pilot lahiyələr" barədə;
31. 28 iyun 2018, Vergilər Nazirliyi, CRS üzrə hesabat hazırlanan zaman banklar hesabatlarında hesab açmış bütün qeyri-rezidentlər barədə;
32. 3 iyul 2018, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, ASK, əmanətlərin tam həcmdə sığortalanması müddətinin növbəti üç ilə uzadılması barədə;
33. 17 iyul 2018, ABA üzvlərinə, "Azərbaycan Bankları" adlı məlumat məcmuəsinin 2017-ci il buraxılışının hazırlanması barədə;
34. 18 iyul 2018, MBNP, Baş Mühafizə İdarəsi tərəfindən mühafizə xidməti ilə bağlı qiymətlərin artırılması barədə;
35. 23 iyul 2018, PA, Ali Məhkəmə, MBNP, Ədliyyə Nazirliyi, ASK, kredit faizlərinin məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmasının dayandırılması barədə;
36. 23 iyul 2018, NK, PA, "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə;
37. 27 iyul 2018, ABA üzvlərinə, "Kredit Büroları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər layihəsinə rəy və təkliflərin verilməsi barədə;
38. 1 avqust 2018, ABA üzvlərinə, "Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları"na rəy və təkliflərin bildirilməsi haqqında;
39. 3 avqust 2018, PA, NK, MB, MBNP, ASK, Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsi ilə bağlı dəstək barədə;

40. 3 avqust 2018, ABA üzvlərinə, DSMF və Banklar arasında elektron sənəd mübadiləsi haqqında müqavilənin hazırlanaraq imzalanması barədə;
41. 16 avqust 2018, Vergilər Nazirliyi, “Azərbaycan Kredit Bürosu” MMC-nin AVİS sisteminə qoşulması barədə;
42. 21 avqust 2018, Vergilər Nazirliyi, MB, MBNP, Elektron ödənişlərə vergilərin tətbiq edilməsi barədə;
43. 28 avqust 2018, Konstitusiya Məhkəməsi, Mülki Məcəlləsinin 422-ci maddəsinə Azərbaycan Banklar Assosiasiyası tərəfindən şərh verilməsi barədə;
44. 12 sentyabr 2018, ABA üzvlərinə, bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üçün görülməsi zəruri olan tədbirlər barədə,
45. 18 sentyabr 2018, VN Departamentinə, “W8-BEN/W8-BEN-E” anketlərinin verilməsi barədə;
46. 18 sentyabr 2018, Maliyyə Monitorinqi Xidməti, xidmətə hesabatların təqdim edilməsi barədə,
47. 12 oktyabr 2018, ABA üzvlərinə, Bankların rəhbərlərinin və mühüm vəzifə sahiblərinin peşəkarlığının artırılması və onun ölçülməsi alətlərinin hazırlanması məqsədilə yeni peşə tələblərinin müəyyən edilməsi barədə;
48. 15 oktyabr 2018, ABA üzvlərinə, agent bankçılığın tətbiqi perspektivləri barədə;
49. 16 oktyabr 2018, ABA üzvlərinə, bəzi qanunvericilik aktlarına (“İcra haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu) dəyişikliklərin edilməsi məqsədi ilə müfəviq qanun layihələri təklif və rəylərinin verilməsi barədə;
50. 16 oktyabr 2018, 1-ci Vitse Prezident, PA, NK, İN, MB, MBNP, “Bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair -təkliflər” barədə;
51. 16 oktyabr 2018, MB, MBNP, lokal ödəniş kartlarının istifadəsinin genişləndirilməsi barədə;
52. 22 oktyabr 2018, Ədliyyə Nazirliyi, elektron hərracların keçirilməsinin hüquqi bazasının yaradılmasına dəstək verilməsi barədə;
53. 7 noyabr 2018, ABA üzvlərinə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə AR Qanun layihəsi”nə rəy və təkliflərin verilməsi barədə;
54. 8 noyabr 2018, 1-ci Vitse Prezident, PA, NK, MM, MB, MBNP, ASK, Vergilər Nazirliyi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə AR Qanun layihəsi”nə rəy və təkliflərin verilməsi barədə;
55. 26 noyabr 2018, MBNP, rezident fiziki şəxslərin xarici banklarda olan öz hesablarına vəsait köçürülməsinə qoyulmuş limitin aradan qaldırılması barədə;
56. 26 noyabr 2018, MBNP, VN, yeni nəsil biometrik şəxsiyyət vəşqələrinin oxunması üçün texniki köməyin edilməsi barədə;
57. 3 dekabr 2018, ABA üzvlərinə, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə təklif və rəylərin verilməsi barədə;
58. 3 dekabr 2018, MBNP, “İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri” müqaviləsinin layihəsi barədə;

59. 12 dekabr 2018, “Banka aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydaları”nın yeni layihəsinə təklif və rəylərin verilməsi barədə;
60. 17 dekabr 2018, MB, KAHOOT viktorinasının ölkəmizdə keçirilməsi barədə;
61. 27 dekabr 2018, MBNP, “İcra haqqında” Azərbaycan Respublikası qanununa dəyişikliklərin edilməsi barədə.